

700-cü yazının yazısı & necə edirik

Əziz oxucu, bu bloq post ilə biz, Sizinlə artıq 700-cü dəfə bloq postla görüşürük. Bəli, bəli Sizin oxuduğunuz bloq ana dilimizdə ən böyük kontenti olan, ən informativ biznes bloqdur. Mən bu yazıda Sizə daha əvvəl heç vaxt danışmadığım və bizim bloqumuzun inkişafı, hazırlanması, yazılması üçün son dərəcə vacib olan məlumatları paylaşacam. Amma bu məlumatları Sizə verməzdən əvvəl, Sizə... çox üzr istəyirəm, amma bu dəfə mən "sən" keçmək istəyirəm, SƏNƏ, əziz oxucu – Cox Sağ ol! demək istəyirəm. Bu bloq qətiyyən İlkin Manafovun deyil, bu bloq məhz sənin bloqundur. Bilirsən niyə?

- çünki, mən bloqu bu qədər həvəsli yazma bilməzdim... əgər sən, bloqu oxumasaydın. Əmin ol, bu bloqun hazırlanması üçün biz böyük əziyyət çəkirik... AMMA bu sırf sənə bloq olmağa olan diqqətinə görədir. Sən bu bloqu oxumasən... bizim bloq olmaz!
- çünki, sən bizim bloqda olan məlumatların səmimiliyinə inanırsan. Mən bloqu yazmaq üçün hər gün nəsə məlumatlar əldə edirəm, öz şəxsi biznes təcrübəmi, heçnədən utanmadan. heçnədən çəkinmədən sənə bölüşürəm. Bilirsən niyə?! Çünki, sən mənəmlə səmimisən. Səmi olmasaydın, bloqumuz olmazdı;
- çünki, bu bloqu sən oxuyursan və oxuduqlarını tətbiq edirsən. Ciddi deyirəm, elə bilirsən bilmirəm... mənə yazılanlardan, mənə deyilənlərdən bilirəm ki, sən bu yalnız oxuyursan, həm də bu bloqdan nəsə götürüm tətbiq edirsən. Bu superdi. Bu o deməkdir, sən mənə dinləyirsən! Dinləməsəydin... bu bloq olmazdı;
- çünki, sən bu bloqu tövsiyyə edirsən. Mənim üçün çox xoşdur ki, sən bizim bloqu nümunə kimi, öz dostlarına göstərirsən. Həmdə... nə gizlədim, bəzən öz fikirlərimizi Sənə tərəfindən deyildiyini görəndə çox sevinirəm. Bu

olmasaydı bloqumuz olmazdı.

- çünki, çünki, çünki... +çünki – sənə sağ ol düşür!!!

Bu yazını yaza-yaza bloq yarandığı vaxtlar yadıma düşür... Sizə bir sirr açım – mən bugün bloqumuzu o qədər çox sevirəm ki, bloq fəaliyyətini öz işimin tərkib hissəsi kimi hesab edirəm. Bloq yaza-yaza mən istirahət edirəm, çox ümid edirəm ki, Sizde oxuyanda istirahət edirsən, hə?)

Siz bilirsiniz mənim xüsusi bloq qaydalarım var. İstəyirsiniz bəzilərini [açıqlayım](#), isyeyirsiniz?

- 1. Həftədə ən azı 3 dəfə yazıram.** Mən çalışıram ki, bloqumuz daim yeniliklərlə dolu olsun. Bu mağaza kimidir, mağazada vitrin tez-tez yenilənməlidir ki, müştəriyə xoş gəlsin, eləcədə bloqun ən bötük gücü kontentin tez-tez yenilənməsidir. Biz buna ciddi raiyyət edirik.
- 2. Açar sözlərin üzərində ciddi işləyirəm.** Muasir dövrdə hər bir sayt mütləq “google” müəllimlə dost olmalıdır. Bizdə dost olmaq üçün açar sözlərdən istifadə edirik. Amma bu azdır... biz açar sözləri “ssilka” ilə veririk. Bizim bloqda marketing, brendinq, İlkin Manafov, [İlkin Manafov bloqu](#) və s. sözlər daim “tag” edilir. Belə olanda “google” elə bilir ki, bizim bloqu çoxlu istinad var... buna görə o bizi önə çəkir.
- 3. Öz mövqeyimi gözləyirəm.** Subyektivlik sözündən çox adam qorxur... amma biz ürəklə deyirik ki, bizim sayt İlkin Manafovun obyektiv hesab etdiyi, subyektiv fikirlərin cəmidir. Gizlətmirik... biz deyirik ki, [MBA boş şeydir](#), biz deyirik ki, Azərbaycanda [internet Start Up boş şeydir](#), biz deyirik ki, [Avropa Oyunları](#) lazımsızdır və s.
- 4. Kopyalamıram, öz bildiklərimi yazıram.** Bu bizim qızıl qaydamızdır. Kimdənsə oğramırıq, çalışırıq bloqda yaşadıklarımızı yazaq, həmçinin oxuduqlarımız və öyrəndiklərimizi Sizə yazırıq ki, sonra problem olmasın!)

5. **Pozitiv baxıram.** Bugün ölkəmizdə böhran var... düzdür. Amma bu o demək deyil ki, biznes yoxdur və ya yeni biznes açmaq səhvdir. Böhran yeni bizneslərin yaranması, kimlərinə inkişaf etməsi mükəmməl vaxtdır. Diqqət edin, ən güclü şirkətlər məhz böhranda gücləndilər.

Əziz dostum, əziz oxucu, bizim bloqumuzda yazılan hər biri yazıya biz ürəyimizi, hisslərimizi və əlbəttə biliklərimizi tökürük. Məhz belə yazılan yazılar, bu bloqu mənim deyil, bizim edir. Əmin olun, Sizə daha çox fayda vermək, daha çox məlumat vermək üçün əlimizdən gələni edirik.

360 dərəcə brendinq kitabı məhz Sizin bugün oxuduğunuz bloqun bir məhsuludur. Düşünürəm ki, tezliklə biz bu istiqamətdə daha çox məhsullar çıxara biləcəyik... AMMA bunun üçün sənin bizim bloqumuzu oxumağın lazımdır. Xahiş edirəm, imkan olduqca bloqumuzu oxuyun, söz verirəm, maraqlı olacaq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

- [600cü yazı – bloqumuzda](#)
- [500 yazı – bloqumuzda](#)
- [400 yazı – bloqumuzda](#)
- [300 yazı – bloqumuzda](#)